

Sumqayıt şəhər və Saath rayon “Gənclər evi” sosial xidmət
müəssisələrində
METODİST
vəzifəsini tutmaq üçün

ELAN

Vəzifə funksiyaları

“Gənclər Evi” sosial xidmət müəssisəsinin nizamnaməsinə uyğun olaraq pedaqoji heyətin seçilməsində iştirak edir, işçilərin iş planını və dərs cədvəlini hazırlayır, onun icrasını koordinasiya edir, təlim-tərbiyə prosesinə lazım olan tədris materiallarını əldə edərək pedaqoji işçiləri yeni metodiki vəsaitlərlə tanış edir, onların ixtisasartımına dair seminarlar və təlimlər təşkil edir. Eyni zamanda təlim fəaliyyətinin səmərəliliyini və keyfiyyətini artırmaq məqsədilə mütəmadi olaraq gənclər arasında sorğunun keçirilməsinə nəzarət edir, istifadə olunan metodiki vəsait və avadanlıqlara görə məsuliyyət daşıyır.

Metodist işləmək üçün əsas tələblər:

- Yaş kateqoriyası: 35 yaşadək
- Təhsil: Ali (humanitar sahə üzrə)
- Kompüter bilikləri: MS Office, Internet Explorer və s.
- Dil bilikləri: Azərbaycan (əla), rus, ingilis (orta səviyyədə)
- İş təcrübəsi: təhsil sahəsində ən azı 2 il
- Azərbaycan Respublikası Gənclər Siyasəti haqqında nəzəri biliklər
- Şəxsi keyfiyyətlər: ciddilik, məsuliyyət, gənclərlə səbrli və innovativ işləmə bacarığı, yaradıcı yanaşma, məntiqi düşüncə, nizam-intizam qaydalarına nümunəvi riayət etmə qabiliyyəti

İşə qəbul II mərhələdən ibarətdir :

I. Sənədlərin qəbulu:

Aşağıda qeyd olunan siyahı üzrə sənədlər 03 sentyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinə təqdim edilməli və ya poçt vasitəsilə göndərilməlidir. (Ünvan: Bakı şəhəri, Az 1072, Olimpiya küçəsi 4; əlaqə telefonu: 465-21-55)

- ərizə
- şəxsiyyəti təsdiq edən sənədin surəti
- kadrlar uçotunun şəxsi vərəqəsi
- ali təhsil haqqında sənədin surəti
- əmək kitabçasının surəti
- sağlamlıq haqqında arayış
- rəngli fotosəkil 1 ədəd (ölçüsü 4 x 6)

Qeydlər:

- 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
- Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
- Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.

II. Müsahibə :

Müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatlar www.genclerevi.az internet saytında yerləşdiriləcəkdir.